

Əlizadənin doğmalarına, yaxınlarına həsr etdiyi "Ay atasız dünyam mənim", "Mənim Göyçək anam", "Vaxtsız ata itkisi", "Qardaşım", "Heyatdan doymadın", "Şahcamal nənə", "Heyat sevgisi", "Sadiq dost kimi"... şeirləri təbii və səmimidir, oxunaqlı və yaddaqalanıdır. Çünkü bu şeirlər şairin yaşılmış arzu və istəklərinin, hiss və düşüncələrinin ifadesi, eks-sədəsidir. Şairin bu şeirlərdə tərənnüm etdiyi həmin sıra - vi adamların çoxu mənə də doğma və ezzidir. İndi haqq dünyasında uyuyan bu doğmaları mən də tanımış, mən də onlarla duz-cörək kəsib həmsöhbət olmuşam. Əlizadə rəhmətlik atasını - İmrən müəllimi, rəhmetlik anasını - Göyçək xanımı tərənnümde daha çox səmimidir, daha çox duyğulu, həssas və yanğılıdır. Və sair özünü bu iki doğmasına, bu iki eziyinə ömrü boyu borclu bilir, özünü bu iki müqəddəsin exlaq və mənəviyyatının varisi, davamçısı adlandırır. "Ay atasız dünyam mənim" və "Vaxtsız ata itkisi" şeirlərinən aydın olur ki, atasız böyüyüb Əlizadə.. Ata mehri, ata sıqalı qismət olmayıb Əlizadəyə. Ata sözündən, ata nefesindən isinməyib - qızınmayib Əlizadə. Əlizadə özü ata öyüdüne, ata nəsihətinə tamarzi qaldığı kimi, balaları da baba üzünə, baba nağıllarına həsr çəkə-çəkə ərsəye çatıblar.

Yazıldı bəxtimə atasız illər,  
Atasız dünyanın ağrısı kimi.  
Göz açıb dünyaya indi nəvələr,  
Baba öyüdüne tamarzi kimi  
(səh.80)

Ata həsrəti böyüdü, ata həsrətini ezişlədi, öydü Əlizadə. Doğmalaşdı ata həsrəti Əlizadə. Hara getdi ata həsrətini apardı özü ilə. Özündən kenar da saxlamadı bu həsrəti Əlizadə. Atasının iyini-etrini həsrətə tapdı Əlizadə və nəhayət "həsrət ata əvəzə" oldu

# Azalmasın poetik naxışları

## (Əlizadə Əsərovun yaradıcılığına bir baxış)

Əlizadəyə.

Lerik dağlarında saldığın izi,  
Dəmə ki, bəmbəyaz qar alıb, ata.  
Mənə həsrət qoydun ata əvəzi,  
İndi həsrətin də qocalıb, ata.

Bəndin sonuncu beytində ifadə olunan fikir təzədir, orijinaldır. Poeziyada az-az rast olunan deyim-tapıntıdır - "həsrətin ata əvəzi olması" ifadəsi. Poeziyaya vurğun, poeziyaya aşina bir oxucu kimi mən belə bir uğurlu ifadənin şahidi olmamışam. Bu, Əlizadənin poetik hünəri, poetik tapıntıdır. Bu, artıq poeziyadır, yeni görünəndə görünmeyən tapmaq, kəşf etmək və oxucuların ixtiyarına vermək!

"Şahcamal nənə" şerində şair Azərbaycan ağıbircəklərinin tipik bir nümayəndəsinin daxili-mənəvi dünyasına aparır oxucunu. Bu vəfakes, bu cəfəkes ağıbircək mənim dosdoğmaca Musa əmimin ömrü-gün yoldaşı idi. Əmimin ölümündən sonra bir xeyli də yaşadı. Yalnız yaşamadı, hem də yaşıtdı. Yaşıtdı əmimin 5-6 əmanətini.

Yaşıtdı ve təriyə etdi, ərsəye çatdırıldı onları. Yaşadı həyatı cavanken terk edən Göyçək qızının yetim balalarını, yəni öz qız nəvələrini də. himayədar, pərəstər oldu nəvələrinə. Qoymadı ki, korluq çəksinlər. Çörək üçün, pal-paltar üçün, ağarti üçün qohum-qonşuya getsinlər. Kimsəyə möhtac olsunlar. Yurdanlı, elcanlı böyüdü onları Şahcamal nənə. Böyüdü terbiyeli, intizamlı, ədəb-ərkanlı. Böyüdü namuslu-vicdanlı. Əməkseverlik ruhu aşılıdı onlara Şahcamal nənə. Əlizadənin bu şeirdə



suretini canladırdığı Şahcamal nənə də Əlizadənin ana nənəsidir. Bu qadın bu şeirdə təsvir-tərənnüm olundugundan da uca və böyük idi, möhtəşəm və əzəmətli idi. İpek nənə, çiçək nənə idi Şahcamal nənə. Nenelerin şahı idi, nəvələrinin pənahı idi Şahcamal nənə:

Sinəmdə döyünen ürək anamın, -  
Ömrü qısa, etri çiçək anamın.  
Yeri boş qalmadı Göyçək anamın,  
Anamın anası Şahcamal nənə.  
Əlizadənin tərənnümündə nənələrin xasıdır, həyatın mənasıdır, zamanın aynasıdır, bir ona dünyasıdır Şahcamal nənə - təpədədən-dırnağa cah-celal nənə:

Qalmadın birçə an dərdi-sərinə,  
Kəsib boğazından yedirtdin mənə.  
Yaşıtdın o yetim nəvələrinə,  
Bir ana dünyası Şahcamal nənə.

Həsrət boğur məni bir qəhər kimi.  
Gəzirəm dəlincə dərbədər kimi  
Hər yerdə izini axtarıram mən  
(səh.97)

Şair Əlizadə Cənub bölgəsinin bir sıra yaşayış məntəqələri: Lənkeranı, Limanı, Qızılıağacı böyük Azərbaycanın bir parçası kimi poeziyanın təren-nüm obyeketine çəkir, adlarını çekdiyi bu doğma yurd adlarının hər birinə şeir də həsr edir. Amma bu şeirlərənə Lənkeranın, nə Qızılıağacın, nə Limanın özüllükleri, uğur və ugursuzluqları barədə bir kəlmə belə yoxdur - sanki nöqsansızdır, problemsizdir, yağıbal içindədir yurdun bu dilbər guşələri. Halbuki bu məkanlar boğazacan sosial burulğanlar məngənəsindədir. Müstəqilliyimizin 30 illik var olması bu yerlərdə sessiz-səmirsiz ölüşüb elə bil. Və bu şeirləri oxuyan oxucu nə Limanın, nə də Qızılıağacın əsl simasını görə bilir. Hər üç şerisi ("Lənkeran" nisbətən istisnadır, çünki orda qəhrəman Həzinin və Baloglanın adları keçir asanlıqla) "Boladı", "Nərimanab" və s. adlandırmış olar.

Bir yaşıl ağaçam, gövdəsi səndə,  
Bir sisqa bulağam, çeşməsi səndə.  
Ərköyün övladam, sevgisi səndə,  
Nurlu çırğımsan, Limanım mənim.  
(səh.62)

Bu ürək ovlayan, ruh təzəleyən lirik parça şairin "Liman" şerindəndir. Bəndin sonundakı "Limanım mənim" təkrir-epiforəni asanlıqla bu və ya digər coğrafi məkanla əvəzləmək mümkündür.

"Vətən, sevgim mənim" kitabında poetik seviyyəsi yüksək şeirlər çoxdur. Hiss olunur ki, həmin şeirlər ("Odalar yudu", "Peşiman-peşiman", "Məni gözləmə", "Görüş yeri", "Nəvələr", "Yolma çıxma", "Paxıl adam...") müellifin ilhamlı çağlarının, poetik ovqatının pik həddə qal-

xmasının bedii ifadesi, bedii görsənləridir. Bu şeirlərde dil axıcıdır - ahəngdardır, fikir məzmunu poetik məzmunla üst-üstə düşüb, biri digərini tamamlayırlar.

Təessüf ki, kitabda yer olan bəzi şeirlər ("Erməni", "Məşəl", "Məcnun dəyanəti", "Mühərribə olmasa...") Əlizadənin yuxarıda abzadsa adını çəkdiyi şeirlərə bedii yarışa gire bilmir və bu şeirlərde poeziya odu sönükdür, dəruni şair səsi eşidilmir, hiss və duyguların poeziyası ürəklərə yol tapmır və s.

Oxucu kitabda Əlizadənin nəşr yaradıcılığının bəzi nümunələri ile də tanış olmaq imkanı elədə edir. Bu nümunələr "Şuşa qartalı" hekayəsindən, silsilə lətifələrdən, Qarabağ uğrunda qəhrəmancasına vuruşan qazi və veterənların, ölməzlik zirvəsinə ucalan şəhid əsgər və zabitlərimizin parlaq obrarlarını əks etdirən publisistik yazılarından ibarətdir.

Men Əlizadəyəm, səninlə şadam,  
Kiməsə yaxınam, kiməsə yadam.  
Özüm də bilmirəm necə övladam? -  
Səndə qalacaqmı izim, Lənkəran?!(səh.58)

Göründüyü kimi, Əlizadə narahatdır - nigarandır öz sabahından, öz gələcək taleyindən. Bu, təbiidir. Ancaq o bir həqiqəti bilməlidir ki, Əlizadə həm özünün idman ömürlüyü, həm də poeziyada atdığı uğurlu addımları ilə çoxdan, lap çoxdan qazanıb hafizələrdə yaşamaq haqqı, nə bokşyor Əlizadəni, nə də şair Əlizadəni unutmaz əsla milləti-xalqı. Men isə Əlizadəyə arzulayıram ki, o yaradıcılıq axtarışlarını davam etdirsin, ədəbiyyatımızdan, şeir sənətimizdən rəngarəng poeziya naxışlarını əsirgəməsin!



Musa XANBABAZADƏ,  
filoloq-ədəbiyyatşunas